

**UOT 654.191****ƏNƏNƏVİ RADIÖ KANALLARININ  
MÜASİR YAYIM TEKNOLOGİYASI****Ə.Ə.HACIYEV***Bakı Dövlət Universiteti**alihaciyev@bsu.edu.az*

Məqalədə ənənəvi radio verilişlərinin hazırlanması və yayımında istifadə olunan texnologiyanın çağdaş durumu və əsas inkişaf istiqamətləri təhlil olunur. Alternativ üsullarla çatdırılan radio verilişlərinin həcminin getdikcə artmasına baxmayaraq, ənənəvi yeriistü radioefir yayımına marağın azalmadığını diqqət çəkilir və yeni yayım texnologiyalarının tətbiqi ilə yaranan keyfiyyət göstəriciləriylə yanaşı problemlər də diqqətə çatdırılır.

**Açar sözlər:** səsyazma studiyası, mikrofon otağı, mikşer pultu, FM yayımı, rəqəmsal radio yayımı

KİV qloballaşan dünyamızda həyatımızın bütün sahələrinə güclü təsir edən təsisatlardan biridir. İctimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində onun rolu inkaredilməzdür [15, 69].

Bu gün kütləvi informasiya vasitələri iki yerə ayrılır. Bunlar ənənəvi və yeni mediadır. Kompüter texnologiyasının yaranması və internetin inkişafıyla formalaşan yeni media qısa zaman ərzində sürətlə inkişaf etmiş, həm ənənəvi KİV-ə rəqib çıxmış, həm də bu mediaya işini günün tələbləri səviyyəsində qurmağı, çağdaş texnologiyalardan səmərəli istifadə edilməsini zəruri etmişdir. Bu baxımdan ənənəvi KİV-in bir qolu olan radio da istisna deyil.

Bu gün kompüter və rəqəmsal kodlaşdırma sistemlərinin sayəsində analoq qurğuları, səsyazma, redaktə, saxlama metodlarının tətbiqi ilə isə radiolarda istehsal prosesi dəyişmiş və bu tendensiya hələ də davam etməkdədir.

Son illər Azərbaycan mediasında da bir sıra dəyişikliklər baş verməkdədir. İnformasiya vasitələrinin sayı artmış, yeni texnologiyalardan istifadə də sürətlənmişdir. Hazırda qloballaşma vüsət aldiqca kütləvi informasiya vasitələrinin insanlara təsiri də çoxalmışdır.

Araşdırma mövzumuz klassik radio yayımı olduğu üçün önce KİV-in bu növündə verilişlərin hazırlanmasında radio mərkəzin yeri, səsyazma studiyası və onun texniki təchizatında yenilənmələrə nəzər salıb, respublikamızda informasiyanın ötürülməsi və qəbulundakı texniki yenilikləri aşadıraq.

Radio evi dedikdə ilk növbədə redaksiyalar, səsyazma studiyaları, texniki

və yardımçı otaqlardan ibarət radio kanalı nəzərdə tutulur. Kanallar yayılmışlığı verilişləri həm studiyada, həm də studiyadankənar şəraitdə yazmaq imkanına malik lazımı avadanlıqlarla təchiz olunur.

Studiyadankənar verilişlərin hazırlanmasında portativ səsyazma qurğularından (reportyor, diktofon) istifadə edilir. Artıq demək olar ki, respublikamızda fəaliyyət göstərən radio kanallarının böyük əksəriyyəti studiyadankənar səsin yazılışında analoq sistemli reportyorlar və diktofonlardan imtina etmiş və bu qurğuların rəqəmsal sistemlilərindən istifadə edirlər.

Bildiyimiz kimi efir radiosu üçün verilişlər əsasən radio evində yerləşən səsyazma studiyalarında yazılır. Bu səsyazma studiyaları radio kanalının program siyasetindən, verilişlərin tematikasından asılı olaraq müxtəlif sayda ola bilər.

Səsyazma studiyası arakəsmə vasitəsilə iki yerə bölünmüş otaqlardan ibarət olur. Bu otaqlardan biri studiya (mikrofon) otağı, digəri isə aparat (rejissor) otağı adlanır. Studiyanın girişində işıqlı tabloda “Məşq gedir”, “Hazırlaşın”, “Mikrofon açıqdır” yazıları yerləşdirilir.

Mikrofon otağı adından göründüyü kimi burada mikrofonlar yerləşdirilir. Mikrofon səsqəbuledici qurğudur. Ümumiyyətlə, səsqəbuledici qurğular istifadə olunduğu yerdən asılı olaraq 3-cür olur. Bunlar mikrofon, hidrofon və geofondur. Mikrofondan havada, hidrofondan suda, geofondan isə torpağın altında istifadə olunur. Hər üç qurğu ətraf mühitdən asılı olaraq səsi elektrik siqnalına çevirir [5, 29]. Təbii ki, bizi mikrofon qurğusu maraqladırmalıdır.

Eyni zamanda studiya mikrofon stolu, “Mikrofon açıqdır” yazılmış işıq lövhəsi və interkom (rejissor otağıyla studiya arasında əlaqə üçün) qurğularıyla təchiz olunur. Qeyd edək ki, studiyada səsyazma zamanı yalnız verilişlərdə iştirak edən şəxslər daxil ola bilər. “Mikrofon açıqdır” siqnalının yazılması ilə studiyaya giriş qadağan olunur. Müstəsna hallarda bu siqnalдан sonra studiyaya giriş yalnız məsul olan şəxsin müşayiəti ilə mümkündür. Əgər hələ siqnal yoxdursa studiyaya giriş efir-aparat operatorunun icazəsiylə də mümkündür.

Studiyada səs mikrofon vasitəsilə elektrik siqnalına çevrildiyi üçün akustik baxımdan verilən tələblərə uyğun olmalıdır. Məhz buna görə otağın divarlarına və tavanına ASB (akustik səs boğucuları) tipli plitələr bərkidilir. Bu, səsin divara dəyib kuy halında geri qayıdaraq mikrofona yenidən düşə bilməsi ehtimalını azaltmaq üçün edilir. Səs plitənin dəliklərindən içəri keçir, oradakı xüsusi material (lavsan) onun qayıtmasına maneə törədir. Bəzən klassik studiyaların döşəməsinə xalça, palaz da salınır və otağın rənglənməsində yalnız emaldan istifadə olunur. Bütün bunlar otağın akustik baxımdan yararlı olması üçün edilir.

Eyni zamanda səs izolyasiyasının zəruriliyi də nəzərə alınmalıdır. Bu izolyasiya ona xidmət edir ki, bir otaqdan qonşu otaqlara və qonşu otaqlardan həmin otağa səs və başqa xarici maneələr daxil olmasın.

Qeyd edildiyi kimi bu otaqda səsucaldıcı qurğular da quraşdırılır. Səsucaldıcı qurğular mikrofonun əksinə olaraq siqnalı səsə çevirir. Verilişdən öncə aparıcı bu qurğu vasitəsilə, səsyazma zamanı isə səsin mikrofona düşməməsi üçün qulaqlıqlardan istifadə etməklə müxtəlif komandaları eşidir.

Texniki baxımdan studiya ilə rejissor otağı arasında yalnız bir yerdə pəncərənin olması məqbul sayılır. Bu da pəncərədən iki otaq arasında səsyazma zamanı şərti işarələrlə vizual əlaqə saxlamaq üçün istifadə olunur. Eyni zamanda bu pəncərə arakəsmədə bir qədər əyri formada yerləşdirilir. Bu da səsin şüşəyə dəyərkən sinməsini və geri qayıtməsi ehtimalının azaldılması üçün edilir. Yuxarıda qeyd etdiyimiz kimi, ikinci otaq aparat və yaxud rejissor otağı adlanır. Bu otaqda mikşer pultu, geniş imkanlı kompüter dəstləri (bəzi hallarda müxtəlif sürətlərdə işləyən maqnitofonlar), musiqi mərkəzi, yoxlama səsucaldanları, səsgücləndirici, səs kompressororu, dublyaj üçün sinxron-mətn qurğuları (monitor) və s. avadanlıqlar olur.

Bu otaqda əsas qurğu mikşer pultu sayılır. Ona eyni zamanda rejissor pultu da deyilir. Pult müxtəlif qurğulardan onun girişinə gələn bir neçə səs siqnalını qataraq çıxışında vahid siqnalala çevirir. Deyək ki, studiyada aparıcı hər hansı bir mətni oxuyur. Mikrofonun vasitəsilə siqnalala çəvrilmiş səs mikşer pultunun girişinin birinə verilir. Eyni zamanda biz bu səsə lazımlı gələrsə radionun digər ifadə vasitələrini də (musiqi, interkүy) əlavə edə bilərik. Verilən siqnallar mikşer pultunun köməkliyi ilə qarışdırılaraq çıxışda vahid siqnal halına düşür. Nəticədə musiqi və interkүy fonunda canlı nitq yayımlanır. Bunuyla da verilişin inandırıcılığı ilə yanaşı verilişin emosionallığı da artırılmış olur. Adətən, mikşer masası üç məqsədə xidmət edir:

1.Səs kontrolu. Qeyd edildiyi kimi, kanallar müxtəlif mənbələrdən daxil olan səsslərə nəzarət etmək üçündür; hər birinin səsi azaldıb-çoxaltma düyməsi var. Əlavə olaraq, hər bir kanalın maksimum səviyyəsini nizamlamaq üçün kiçik burulan düymə də var. Bundan başqa, kənardan daxiletmə üçün yerlər də var ki, bura telefon, qulaqlıqlar qosmaq olur.

2.Monitorinq. Bu səs səviyyəsini izləməyə imkan verir. Vertikal və ya horizontal olan işıqlar operatora səs səviyyəsini yoxlamaq üçündür. Burada bir düymə də var ki, bu, ön-dinləmə adlanır. Yayima getməzdən əvvəl onunla səsin səviyyəsini yoxlamaq olur.

3.Proqram izləməsi. Bu, başqa studiya və redaksiyadankənar yayımlarla əlaqələndiricidir və onun vasitəsilə kənar qosulmalarla ünsiyyət yaranır.

Mikşer pultlarındakı girişlərin sayından asılı olaraq bu qurğular dörd, altı və daha artıq kanallı ola bilər. Artıq Azərbaycanda fəaliyyət göstərən radio kanallarının əksəriyyəti səsyazma studiyalarında analoq texnologiyadan imtina etmiş, gündəlik iş prosesində rəqəmsal avadanlıqlardan faydalayırlar.

Bu gün verilişlərin hazırlanması, eləcə də canlı yayımındaki interaktivliyi təmin etmək üçün tez-tez telefondan istifadə olunması adı hal alıb. Studiyalarda adı telefonlardan imkan daxilində qaćmaq lazımdır. Çünkü telefon mikrofonlarının tezlik xüsusiyyətləri hətta “danışq” stansiyalarında da efir üçün kifayət etmir. Buna görə studiyaların reportafon qurğusuyla təchiz olunması günümüzün tələbidir. Reportafon telefon xəttinin efir aparatına qosulmasını təmin edən telefon və mikşer pultunun hibrididir. Sonradan siqnallar adətən kompüterin yaddaşına, lazımlı gələrsə disk yazan qurğuya ötürülür.

İstər səsyazma studiyalarında, istər isə studiyadankənar şəraitdə portativ qurğular vasitəsilə yaddaşa həkk olunmuş səs sonradan montaj olunaraq yayım üçün hazır vəziyyətə gətirilir.

Verilişlər montaj olunduqdan sonra programma müvafiq olaraq ötürücü anten vasitəsilə yayılmaları. Yayımın əhatə dairəsini artırmaq məqsədilə müəyyən məsafələrdən bir retranslyatorlar (radio və TV siqnallarını qəbul edib müəyyən məsafəyə ötürən qurğu) qurulur və nəticədə siqnallar daha geniş ərazini əhatə edir. Onlardan ötürülən siqnallar fərdi radioqəbuledicilər, mobil telefonlar vasitəsilə qəbul edilir. Radioqəbuledici (mobil telefon) siqnalı səsə çevirir. Bu, artıq verilişin geniş auditoriyaya çatması deməkdir.

Bu gün ənənəvi radio yayımı texniki mənada tezlik diapazonunun təklif etdiyi imkanlar daxilində yayılmaları. Artıq orta və qısa dalğa uzunluqlarında ənənəvi AM yayımı keyfiyyətə uyğun gəlmir.

AM – radio yayımları ilkin olaraq analoq texnologiyadan istifadə edilərək yaradılmışdı. Bu, “Amplitud Modulyasiya” adlanır və radiodaşıyıcı dalğanın gücü (amplituda) səsi yaymaq üçün dəyişir. Bu zaman dalğanın uzunluğu (tezliyi) olduğu kimi qalır [10, 11]. Uzun illər ərzində radio yayımı ənənəvi olaraq analoq yayım şəbəkələri üzərindən həyata keçirilirdi. Köhnə səs texnologiyalarında analoq siqnallar fiziki dalğa forması olan səs və ya işıq dalğalarının elektrik siqnalına çevriləmişdir.

Hazırda peyk rabitəsinin inkişafı nəticəsində radionun da yayım dairəsi genişlənmiş, stereofonik səs, lazer disklerinin tətbiqi, FM-dən istifadəyə olan marağı bir qədər də stimullaşdırır.

FM – bir çox müasir analoq radio yayımları FM (Frequency Modulation – tezlik modulyasiyası) istifadə edir. Burada dalğanın tezliyi (və ya uzunluğu) dəyişir, amplituda sabit qalır. Bu, daha aydın və yaxşı keyfiyyətli səs yaradır. [10,11]

Əlbəttə ki, qəbul olunan və geniş yayılan hər bir yenilikdə olduğu kimi, bu tərəqqinin də öz müsbət tərəfləri var. Artıq Azərbaycanda fəaliyyət göstərən geniş yayılmış radiolar FM-də yayılmaları. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti analoq yayımla vidalaşır. Səbəb, yeni yayım formatının meydana gəlmesindən sonra ənənəvi yayının mənfi cəhətlərinin özünü daha aydın göstərməsidir. Analoq yayımda bir tezlikdə yalnız bir TV kanalının yayımı mümkündür. Görüntünün keyfiyyəti aşağı, siqnallar isə zəif olur.

Radio verilişlərin keyfiyyətini qaldırmaq, enerji sərfiyyatını azaltmaq, yayım zonasını genişləndirmək və radiotezliklər “qıtlığını” aradan qaldırmaq kimi məsələlərin ümumi həlli analoq texnologiyalı radioyayımların rəqəmsal texnologiyalara keçirilməsində idi.

Rəqəmsal radio yayımı, DAB (Digital Audio Broadcasting), FM analoq ötürülməsinə əlavə olaraq yerüstü ötürücülər ilə işləyən bir radio yayım metodudur. Dinləyicilərə, CD yayımından on qat daha aydın, səssiz səs keyfiyyətində daha çox seçim və məlumat verir. Səs və məlumat eyni zamanda bu sistemlə ötürürlə bilər. Bu texnologiya ilə qəbuledici tapa biləcəyi ən güclü siqnalı kilidlənir. 4 fərqli radio kanalı eyni vaxtda müdaxiləsiz, fasılısız,

yüksək keyfiyyətli bir tezlik üzərində yayımılaya bilər [2].

Rəqəmsal radio yayımı (DAB) bir ötürmə platformasıdır və AM və FM radiolarından fərqlənir. DAB məlumat ötürmək üçün AAC + adlı bir səs sıxılma kodlama sistemindən istifadə edir (rəqəmsal program axını). Rəqəmsal radio məlumat göndərmək üçün rəqəmsal siqnallardan istifadə edir. AM və FM radioları analoq siqnallardan istifadə edir. Rəqəmsal radio internet radio deyil. Internet radio, kompüter, mobil cihaz və ya internetə qoşulmuş bir radio vasitəsilə internet bağlantısı ilə alınan məlumat axından istifadə edir Rəqəmsal radio bir ötürmə yerində yayılanır və internet bağlantısına ehtiyac duymur. Sadəcə bölgənizdə rəqəmsal radio xidmətlərinin mövcudluğunu yoxlamaq və sonra bir rəqəmsal radio (DAB + qəbuledici də deyilir) almaq lazımdır [4,716-717; 17].

Analoq yayım ilə rəqəmsal yayının keyfiyyətində müəyyən qədər fərqlər var. Rəqəmsal yayım zamanı kənar maneələr hiss edilmir - əvvəlki kimi kanallar qarışmir, informasiyaların saxlanılmasında itki olmur. Avropa ölkələrinin bəziləri məhz o keyfiyyətə görə tədricən rəqəmli yayına üstünlük verir.

“Dünyanın müxtəlif ölkələrində radiolar analoqla yanaşı, rəqəmsal yayında da var. Məsələn, Almaniyada rəqəmsal radio yayımı yüz faizə yaxındır, amma əhalinin cəmi 10 faizi yayının bu növündən istifadə edir. Avropa ölkələrinin əksəriyyətində rəqəmsal radio yayımı mövcuddur. Amma əhali analoq yayına üstünlük verir. Cənki rəqəmsal radio yayımı əhali üçün bir sıra problemlər yaradır” [1].

Norveç dünyada ilk dəfə olaraq rəqəmsal radio yayımına keçib. Ölkənin şimal-qərbində yerləşən Nurlann quberniyası nəinki Norveçdə, həmçinin dünyada ənənəvi FM şəbəkəsini ləğv edən ilk bölgə olub [11].

Hazırda Avstraliya, İngiltərə, Almaniya, İtaliya, İsveçrə, Fransa, Norveç, Polşa, Malta, Danimarka, Hollandiya, Macarıstan, Tayland, Vietnam, Malayziya, İndoneziya, Tunis, Qatar, Küveyt, Cənubi Afrika, daxil olmaqla 40-dan çox ölkənin eñirində yayılanan ən geniş yayılmış rəqəmsal radio standartıdır.

2019-cu ilin axırlarından “Azərbaycan ərazisində radioların analoq yayılma paralel olaraq, həm də rəqəmsal yayımı həyata keçirilir. Ümmüklə radio kanallarının hər birinin rəqəmsal yayımı mövcuddur”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRS) Texniki şöbəsinin müdürü Isa Məmmədov “Lent.az”a 16 yanvar 2020-ci il tarixli açıqlamasında deyib. Onun sözlərinə görə, rəqəmsal radio yayımı bir paketdə-11 b tezliyində yayılanır: “Əvvəlcə test yayımı aparılsa da, hazırda fasılısız yayım var. Beləliklə, Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində (tezlik diapazonu: 174÷230 MHs) bir paketdə 12 radio programın DAB+ standartlı rəqəmli (stereo) yayımına başlanılmışdır. Hazırda DAB+ standartlı rəqəmli radio FM diapazonunda yayılanan analoq radio ilə paralel yayılanır. Ancaq radioları rəqəmsal yayımda dinləyənlər, demək olar ki, yoxdur. Dinlənməməsinin səbəbi isə rəqəmli yayımı qəbul edən cihazların qoşulmamasıdır”. Bu da onunla izah olunur ki, rəqəmli radio yayımını qəbul edən cihazlar respublikammızda olduqca azdır [9].

Bu gün radiodinləyicilərinin böyük bir qismini avtomobilin sükanı arxasında olduğu zaman verilişləri dinləyənlərdir. Avtomobillərdə isə əsasən

köhnə tip radioqəbuledicilərdir. Buna görə bu qəbuledicilər rəqəmli sistemlə işləyən qurğularla əvəz olunmalıdır. “İnsanlar avtomobildə cihazlarını rəqəmli yayımı qəbul etməsi üçün dəyişdirmək istəsələr 1000 manata kimi xərcləri çıxar. Adı radiolarda isə bu yayımı qəbul etmək 200 manata başa gəlir. Avropana istehsal edilən avtomobilərdə DAB+ standartını dəstəkləyən radioqəbuledicilər mövcuddur. Onlara müvafiq program təminatı yükleməklə rəqəmli radionu qəbul etmək mümkündür. Gələcəkdə Azərbaycanda DAB+ standartını dəstəkləyən radioqəbuledicilərin istifadəsi geniş yayılarsa, bölgələrdə də rəqəmli radio yayılana bilər [7; 9].

Qeyd edək ki, rəqəmli televiziya yayımında olduğu kimi, rəqəmli radio yayımında da radio programların bir paketdə yayımlanmaqla, bir tezlikdə qəbulu mümkünkündür. Eyni zamanda, bu növ yayının qəbuledicinin yerləşdiyi avtomobil, qatar və digər hərəkət edən obyektlərin sürətindən asılı olmayaraq radiosignalın əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı mövcuddur. Rəqəmsal yayım texnologiyasının tətbiqi nəticəsində radio kanallarını yalnız televiziya aparati, internet və ya DAB (Digital Audio Broadcasting) adlanan radioqəbuledicilər vasitəsilə dinləmək mümkün olur [7].

Rəqəmsal texnologiyaların yayılmasına baxmayaraq, əhali səs keyfiyyətində böyük fərq hiss etmədiyi üçün ənənəvi və çox ucuz analoq FM radioqəbuledicilərə üstünlük verir. Buna görə də radio yayımı sahəsində müasir texnologiyaların tətbiqi televiziyadan geri qalır [14,76]. Bir sözlə radio yayımı bütün KİV-də olduğu kimi informasiya və kommunikasiya texnologiyalarının nailiy-yətlərindən daim yaranır və spesifik texnoloji yayım şəbəkəsinə malikdirlər .

## ƏDƏBİYYAT

1. Azərbaycan radioları da rəqəmsal yayıma keçəcəkmi? //<https://report.az/2016/12/12/> (Müraciət tarixi: 14.01.2020)
2. Dila Özdoğan. Radyo digitale yenildi mi, evrildi mi? //<https://www.habervesaire.com/2019/10/25/> (Müraciət tarixi: 28.12.2019)
3. Donald Conelly W., Digital Radio Production. Waveland Press, 2017, 459 p.
4. Gilsky P., DAB vs DAB+ radio broadcasting: a subjective comparative study, Archives of Acoustics – Volume 42, Number 4, 2017, pp. 715–723
5. Hacıyev Ə. Elektron mediada mikrafonla iş // BDU, “Füyuzat-100” (“Füyuzat” jurnalının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları), 2007, 29-36
6. Hacıyev Ə. Elektron mediada səs texnikasından istifadə qaydaları // BDU, Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış (Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş respublika elmi-praktiki konfransının materialları), 2011, 475-484
7. Hacıyeva G. Bakıda və Abşeron yarımadasında rəqəmli radionun test yayımı həyata keçirilib //<http://www.apa.az/2019/10/16/> (Müraciət tarixi: 05.12.2019)
8. Helen Henry “Radio to plan digital extension to regional Australia” //<https://www.cbaa.org.au/2015/07/08/> (Müraciət tarixi: 26.12.2019)
9. İbrahimli A. Azərbaycanda radioların rəqəmli yayımı - qiymətlər 1000 manat. //<http://www.lent.az/2020/01/16/> (Müraciət tarixi: 01.05.2020)
10. Məhərrəmli Q., Kərimova A., Əlibəyli V., Əliyeva T. Radio Jurnalistika, Avropa Şurası, 2017, 98 s.

11. Norveç dünyada ilk dəfə olaraq rəqəmsal radio yayımına keçib //<http://ikisahil.az/2017/01/11/> (Müraciət tarixi: 14.01.2020)
12. Ömer Faruk P. Dijital Radyo teknolojisi DAB nedir? //<http://www.shiftdelete.net/2019/03/08/> (Müraciət tarixi: 28.12.2019)
13. Özlem Ataman E. Sayısal çağda sayısal radyo yayincılığı: sayısal ses yayın (DAB) teknolojisi ve Türkiye'deki yansımıası // Selçuk İletişim Dergisi, 2009, 214-226
14. Pənahov N.Ə. Televiziya və radio yayımları texnologiyalarının müasir vəziyyəti və inkişaf istiqamətləri // İnformasiya texnologiyaları problemləri, N:1(3), 2011, 75-80
15. Rüstəmov A. Jurnalistika. Bakı, UniPrint, 2013, 324 s.
16. Ülviiyə Şahin. Azərbaycan rəqəmsal jurnalistikə sahəsində Gürcüstandan üç dəfə geri qalır //<https://ayna.az/2020/06/21/> (Müraciət tarixi: 05.07.2020)
17. What is digital radio? //<https://www.acma.gov.au/2020/02/03/> (Müraciət tarixi: 22.04.2020)

## **СОВРЕМЕННАЯ ВЕЩАТЕЛЬНАЯ ТЕХНОЛОГИЯ ТРАДИЦИОННЫХ РАДИОКАНАЛОВ**

**A.A.ГАДЖИЕВ**

### **РЕЗЮМЕ**

В статье исследуется современное состояние и основные направления развития технологий, используемых при подготовке и трансляции традиционных радиопрограмм. Вместе с тем здесь подчеркивается, что, несмотря на растущий объем радиовещания с использованием альтернативных методов, сегодня интерес к традиционному наземному радиовещанию не уменьшился. В тоже время автор отмечает, что внедрение новых технологий вещания наряду с соответствующими показателями качества, имеет и определенные проблемы.

**Ключевые слова:** студия звукозаписи, микрофонная комната, дистанционное управление микшером, FM-вещание, цифровое радиовещание

## **MODERN BROADCASTING TECHNOLOGY OF TRADITIONAL RADIO CHANNELS**

**A.A.HAJİYEV**

### **SUMMARY**

The article analyzes the state of the art and main development trends of the technology used in the preparation and broadcasting of traditional radio programs. Despite the growing volume of alternatively broadcasted radio programs, it is noteworthy that the interest in traditional terrestrial radio broadcasting has decreased. The article also highlights the problems related to the quality indicators of new broadcasting technologies

**Keywords:** Recording studio, studio room, mixing desk, FM broadcasting, DAB